

UOT 342.7

BİRLƏŞMƏK HÜQUQU AYRI-AYRI ÖLKƏLƏRİN TƏCRÜBƏSİNĐƏ

D.M.QƏNBƏROV
Bakı Dövlət Universiteti
dashqin.bsu@gmail.com

*İnsan hüquqlarının tədqiqat obyektiinin çox spektrli, rəngarəng olduğunu nəzərə alıb
biz bu məqaləni hazırlayarkən insan hüquqları hüququnun əsas sistem elementlərindən birini
təşkil edən birləşmək hüququnun, daha dəqiq desək birləşmək hüququnun müxtəlif dövlətlərin
təcrübəsində mövcud vəziyyətini müqayisəli təhlil etməyə çalışmışıq.*

*Hər bir dövlətdə insan hüquqları ilk növbədə dövlətin konstitusiyasında və ya ona
həsr olunmuş xüsusi bəyannamələrdə əks olunurlar. Mövcud qanunvericilikdə və müvafiq
sənədlərdə konstitusiyada təsbit olunmuş insan hüquq və azadlıqlarının həyata keçirilməsi və
qorunması mexanizmləri nəzərdə tutulur. Tədqiqatımız zamanı müəyyən etdik ki, müxtəlif qanunvericilik
aktlarında insan hüquq və azadlıqları göstərilənlər yanaşı, onların reallaşdırılması və qorunması
məsələsi ilə bağlı prinsipial məqamlar da mühüm yer tutur. Müasir hüquqi dövlətləri
səciyyələndirən başlıca məqam da elə məhz bundan ibarətdir.*

*Bu istiqamətdə aydın müşahidə olunan tendensiyalardan biri də ondan ibarətdir ki,
insan hüquqlarının qorunması mexanizmləri getdikcə daha çox universal xarakter alırlar, yəni,
artıq qlobal səviyyədə insan hüquq və azadlıqlarının qorunmasının universal mexanizmləri
inkişaf etdirilir və genişləndirilir.*

*Məqalədə Rusiya Federasiyası, Gürcüstan Respublikası və digər post-sovet ölkələrinin
birləşmək hüququnun reallaşdırılma mexanizmləri sahəsində hüquqi və praktiki məsələləri
araşdırılmışdır.*

Açar sözlər: vətəndaş cəmiyyəti, hüquqi dövlət, insan hüquqları, demokratiya, birləşmək
hüququ, ictimai birləklər, birləşmək azadlığı, qeyri hökumət təşkilatı, siyasi partiya,
həmkarlar təşkilatı, vətəndaş hüquqları, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi.

Birləşmək hüquq sahəsində beynəlxalq standartları dedikdə, bu sahədə qəbul olunmuş müasir beynəlxalq hüququn müəyyən normaları başa düşülür. Bu normalar dövlətlərin elə ümumdemokratik tələblərini və öhtəliklərini nəzərdə tutur ki, dövlətlər özünün ictimai quruluşunu, milli inkişafını və s. nəzərə almaqla onları öz sistemində həyata keçirir və konkretləşdirir. Beynəlxalq qlobal və regional universal və xüsusi bəyannamələr, paktlar özlərində insanların hüquqi müdafiəsi sahəsində iki qrup standartları ifadə edirlər. Bunları aşağıdakı kimi təqdim etmək mümkündür: [8]

- insanın hüquqları və azadlıqlar;
- hüquqların məhdudlaşdırılması.

Beynəlxalq-hüquqi standartlarının ən böyük qrupunu insan hüquqları və

azadlıqları təşkil edir. Bu hüquqlar ənənəvi olaraq şəxsi hüquqlara, siyasi, sosial-iqtisadi və mədəni hüquqlara bölünürələr. Bundan başqa, məhdudlaşdırıla bilinən hüquqlar və məhdudlaşdırılmaya məruz qalmayan hüquqlar fərqləndirilir. Qeyd etdiyimiz bu qruplar əli mənəvî-hüquqi qüvvəyə malik olan beynəlxalq sənədlərdə müəyyənləşdirilir. Belə sənədlər sırasına əsasən aşağıdakılardan aid edilir:

- Ümumdünya insan hüquqları bəyannaməsi;
- İqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq pakt;
- Mülki və siyasi hüquqlar haqqında beynəlxalq pakt.

Bildiyimiz kimi, hər bir dövlətdə insan hüquqları ilk növbədə dövlətin konstitusiyasında və ya ona həsr olunmuş xüsusi bəyannamələrdə əks olunurlar. Mövcud qanunvericilikdə və müvafiq sənədlərdə konstitusiyada təsbit olunmuş insan hüquq və azadlıqlarının həyata keçirilməsi və qorunması mexanizmləri nəzərdə tutulur [3, 53]. Qeyd etdiyimiz bu məqam ondan xəbər verir ki, müxtəlif qanunvericilik aktlarında insan hüquq və azadlıqları gösətilməklə yanaşı, onların reallaşdırılması və qorunması məsələsi ilə bağlı da prinsipial məqamlar yer alır. Müasir hüquqi dövlətləri səciyyələndirən başlıca məqam da elə bundan ibarətdir. Ümumiyyətlə, dünya səviyyəsində insan hüquq və əsas azadlıqlarının həyata keçirilməsi və qorunması mexanizmlərinin öyrənilməsi istiqamətində tədqiqat işlərinin nəzərə çarpacaq dərəcədə genişləndiyini müşahidə etmək mümkündür. Həqiqətən də, tədqiqatlarımız zamanı müəyyənləşdirdik ki, çoxsaylı elmi işlər insan hüquqlarının səmərəli qorunması mexanizmlərinə həsr olunmuşdur. İnsan hüquqlarının həyata keçirilməsi və qorunması mexanizmlərinin ayrı-ayrı aspektləri hüquqsūnaslar tərəfindən dərindən tədqiq olunmuşdur və bu istiqamətdə elmi işlərin aparılmasında yüksək dinamizm müşahidə olunmaqdadır.

Bu istiqamətdə aydın müşahidə olunan tendensiyalardan biri də ondan ibarətdir ki, hüquqların qorunması mexanizmləri getdikcə daha çox universal xarakter alır. Yəni artıq qlobal səviyyədə insan hüquq və azadlıqlarının qorunmasının universal mexanizmləri inkişaf etdirilir və dünyada genişləndirilir.

Hazırkı mərhələdə insan hüquq və əsas azadlıqlarının qorunması ilə bağlı kifayət qədər beynəlxalq bəyannamələr və paktlar mövcuddur. Bu sənədlərdə insan hüquq və azadlıqlarının qorunmasının mexanizmləri əks olunmuşdur. Dövlətlər insan hüquq və azadlıqlarının qorunması haqqında sazişlərə qoşulmaqla bu mexanizmləri öz vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində tətbiq edirlər [2, 103]. Bəzən, eyni məsələni tənzimləyən bir neçə sənədin mövcudluğu da müşahidə olunur. Əksər hallarda dövlətlər bu sazişlərin hamısına qoşulur. Hesab edirik ki, insan hüquq və azadlıqlarının daha optimal qorunmasına imkan verən sazişə üstünlük verilməsi məqsədə uyğundur. Müasir mərhələdə insan hüquqları haqqında yüzə yaxın beynəlxalq konvensiya qəbul olunmuşdur ki, onların da böyük əksəriyyəti artıq hüquqi qüvvəyə malikdir. İnsan hüquqları sahəsində normativ bazanın belə əhəmiyyətli inkişafi beynəlxalq ümumi hüququn ayrıca bir istiqamətinin meydana gəlməsi haqqında fikir

formalaşdırılmıştır. Bu yeni istiqamət insan hüquqları sahəsində beynəlxalq hüquq kimi nəzərdən keçirilir [9, 38]. İnsan hüquqları haqqında sənədlərdə geniş tətbiq olunan və dörd kateqoriyadan müqavilələri fərqləndirən təsnifatı nəzərdən keçirməklə, insan hüquqları sahəsində tənzimləyici sistemin sərhədləri haqqında təsəvvürlərə malik olmaq mümkündür:

Birincisi, ümumi xarakterli konvensiyalar. Belə konvensiyalar, demək olar ki, regional və qlobal səviyyədə qəbul olunmuş bütün insan hüquqlarına aiddir. Bu sıradan konvensiyalara BMT paktını, Avropa və Amerika konvensiyalarını, Afrika xartiyasını və s. aid etmək mümkündür.

İkincisi, konkret məsələlər üzrə konvensiyalar. Bu konvensiyalar insanın genosid, hərbi cinayətlər, insanlığa qarşı cinayətlər, köləlik, insan alveri və s. məsələlərlə bağlı konkret hüquqlarının qorunmasını nəzərdə tutur.

Üçüncüsü, qrupların müdafiəsi haqqında konvensiyalar. Belə konvensiyalar ayrı-ayrı qrupların təlabatlarına uyğunlaşdırılır. Belə qruplar qismində qaçqınlar, miqrantlar, qadınlar, uşaqlar, əsr düşmülər və s. nəzərdən keçirilə bilər.

Dördüncüsü, irqi, cinsi əlamətlərə görə, həmçinin təhsil, əmək və məşğulluq sahələrində diskriminasiyaya aid olan konvensiyalar.

Yuxarıda qeyd etdiklərimizdən başqa, beynəlxalq hüququn insan hüquqları sahəsində bir sıra normaları bütün beynəlxalq ictimaiyyət üçün məcburi olan imperativ normalar kimi nəzərdən keçirilir. Eyni və ya oxşar xarakterli beynəlxalq hüquq norması ilə əvəz olunmadığı halda bu normalardan imtinaya yol verilmir.

Beynəlxalq ümumi hüquqda insan hüquqlarının tənzimlənməsinin geniş miqyasları da Beynəlxalq insan hüquqları kodeksinin meydana gəlməsindən xəbər verir. Beynəlxalq kodeksdə tənzimləyici normaların mahiyyətindən çıxış edərək aşağıdakı bölmələri fərqləndirmək olar:

-ümumi deklarasiyadan ibarət olan preamble;

-BMT paktları və ümumi xarakterli regional konvensiyalardan ibarət olan ümumi hissə;

-çoxsaylı müfəssəl müqavilələrdən ibarət olan xüsusi hissə.

Qeyd etdiklərimizdən başqa, insan hüquqları sahəsində geniş “yumşaq hüquq”un təsirini nəzərdən keçirmək olar. Bu, qətnamələr, tövsiyələr, davranış kodeksləri, minimal standart qaydaları, rəhbər prinsiplər və s. kimi sənədlərdə ifadə olunur. Qeyd edək ki, bu sənədlər məcburi xarakter daşımlılar. Əksər hallarda insan hüquqları sahəsində siyasetin rəhbər prinsiplərini ifadə edirlər. Bunuyla yanaşı, onlar, həmçinin müxtəlif funksiyaları yerinə yetirirlər. Bəzən isə, bu sənədlər əsl normativ-hüquqi əsasların yaranması istiqamətində ilkin addım kimi nəzərdən keçirilir. Bu, ondan xəbər verir ki, “yumşaq hüququ” təşkil edən sənədlərin əhəmiyyətini azaltmaq olmaz. İnsan hüquqlarının tədqiqat obyektiinin çox spektrli, rəngarəng olduğunu nəzərə alıb biz bu məqaləni hazırlayarkən insan hüquqları hüququnun əsas sistem elementlərindən birini təşkil edən birləşmək hüququnun, daha dəqiq desək birləşmək hüququnun müxtəlif dövlət-

lərin təcrübəsində mövcud vəziyyətini müqayisəli təhlil etməyə çalışmışıq.

Rusiya Federasiyası təcrübəsində

Rusiya Federasiyasında birləşmək hüququnun normativ-hüquqi əsaslarının təkmilləşdirilməsi istiqamətində intensiv işlər həyata keçirilməkdədir. Belə ki, Rusiya Konstitusiyasında və digər qanunvericilik aktlarında birləşmək hüququna dair müddəalar əksini tapmışdır. Rusiya Konstitusiyasının 30-cu maddəsində təsbit edilmişdir: “Hər kəsin öz maraqlarını müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq da daxil olmaqla, birləşmək hüququ vardır. İctimai birliklərin sərbəst fəaliyyətinə təminat verilir.” Bu maddənin ikinci bəndində isə göstərilir: “Heç kim hər hansı bir birliyə qoşulmağa və ya onda fəaliyyət göstərməyə məcbur oluna bilməz” [7]. Ümumiyyətlə, Rusiya Federasiyası Konstitusiyasında birləşmək hüququ ilə bağlı olan digər maddələr də mövcuddur. Məsələn, konstitusiyasının 19-cu maddəsində də birləşmək hüququna aid edilə biləcək müddəalar yer almışdır. Belə ki, 19-cu maddədə göstərilmişdir: “İctimai birliklərə aid olmasından və digər məqamlardan asılı olmayaraq, Rusiya Federasiyasının Konstitusiyası insanın və vətəndaşın hüquq və azadlığın bərabərliyinə təminat verir” [7]. Rusiya Konstitusiyasında diqqəti cəlb edən xüsusi məqamlardan biri də ondan ibarətdir ki, orada birləşmək hüququnun reallaşdırılmasının digər hüquq və azadlıqları məhdudlaşdırı bilmədiyi ayrıca qeyd edilmişdir.

Rusiya Federasiyası təcrübəsində birləşmək azadlığı və birləşmək hüququ biri-biriləri ilə sıx bağlıdır. Birləşmək azadlığını müvafiq hüquqlar olmadan reallaşdırmaq olduqca çətindir və hətta qeyri-mümkündür. Birləşmək hüququnun mövcudluğu birləşmək azadlığının reallığına təminat verməlidir. Belə ki, artıq nəzərdən keçirdiyimiz kimi, Rusiya Federasiyası Konstitusiyasının müvafiq maddəsində hər kəsin birləşmək azadlığı hüququna malik olduğu təsbit edilmişdir. Rusiyada birləşmək hüququ əsasən həmkarlar ittifaqlarının yaradılması və fəaliyyəti ilə uzlaşdırılır. Konstitusiyanın 30-cu maddəsində birləşmək hüququ ilə yanaşı, həmçinin maraqların qorunması üçün həmkarlar ittifaqlarının yaradılması hüququnun göstərilməsi də bunu dəqiq sübut edir. Rusiya Konstitusiyasında həmkarlar ittifaqlarında birləşmək hüququnun ayrıca təsbit edilməsi Rusiya həyatında bu ictimai təşkilatın xüsusi yerinin və rolunun yüksək qiymətləndirildiyindən xəbər verir.

Qeyd edək ki, Rusiya Federasiyası Konstitusiyasında birləşmək hüququ ilə bağlı məqamları təhlil edərək müəyyən nəticələrə gəlmək mümkündür. Belə ki, müasir şərtlər daxilində birləşmək hüququnu pozitiv və neqativ subyektiv imkanların qarşılıqlı əlaqələrinin müvafiq məcmusu kimi başa düşmək lazımdır. Birləşmək hüququ, ümumi maraqların qorunması, ümumi məqsədlərə çatılması üçün vətəndaşların könüllü olaraq ictimai birliklər yaratmaq, ona qoşulmaq imkanlarını nəzərdə tutur. Bu zaman, həmçinin ictimai birliyə qoşulmaq, imtina etmək də birləşmək hüququ çərçivəsində nəzərdən keçirilir. Bu məqamda qeyd edək ki, hər hansı bir birliyə qoşulmaqdan imtina etmək insanın daxili

əminliyi ilə bağlı olur. Hesab olunur ki, hər hansı bir birliyə qoşulmamaq insanın mütləq azadlığıdır və dövlət tərəfindən heç bir halda məhdudlaşdırıla bilməz. Bu, əsasən onunla izah olunur ki, insanın başqalarına oxşamamaq xüsusiyəti heç bir halda məhdudlaşdırıla bilməz.

Artıq nəzərdən keçirdiyimiz kimi, dünyanın əksər ölkələrinin konstitusiyalarında birləşmək hüququnun izahının səciyyəvi formaları mövcuddur. Əksər Avropa ölkələrinin konstitusiyalarında birləşmək hüququ siyasi partiyaların, ictimai təşkilatların və ya birliliklərin, həmkarlar ittifaqlarının və digər ittifaqların yaradılması imkanı kimi izah olunur. Bununla yanaşı, siyasi partiyalarda birləşmək konstitusiya hüququ təşkilatda birləşmək hüququndan ayrı nəzərdən keçirilir. Əksər hallarda bu hüquqlar müxtəlif maddələrdə, hətta fəsillərdə yer alırlar.

Rusiyalı tədqiqatçıların birləşmək hüququnun mahiyyətinə dair maraqlı yanaşması mövcuddur. Belə ki, əksər tədqiqatçıların fikrincə, hansı hüquqların reallaşdırılmasını şərtləndirməsindən asılı olaraq, birləşmək hüququnu şəxsi, sosial, siyasi, ekoloji və digər subyektiv hüquqlar kateqoriyasına aid etmək mümkündür [4, 77-82].

Mülki və siyasi hüquqlar haqqında beynəlxalq paktın 22-ci maddəsinə görə hər bir insan ümumi maraqların qorunması məqsədilə həmkarlar ittifaqlarının yaradılması da daxil olmaqla, digəriləri ilə birləşmək hüququ vardır. Birləşmək hüququnun reallaşdırılması heç bir məhdudiyyətə məruz qala bilməz. Təbii ki, bu hüququn reallaşdırılması cəmiyyətin demokratik dəyərləri, dövlət maraqları və ictimai təhlükəsizlik üçün təhlükə yaratdığı hallar istisna təşkil eidir. Göründüyü kimi Rusiya Federasiyası Konstitusiyasında da birləşmək hüququ, demək olar ki, eyni formada təsbit olunmuşdur. Buradan belə qənaətə gəlmək olur ki, əksər ölkələr kimi, Rusiyada da birləşmək hüququnun normativ-hüquqi əsaslarının formalasdırılması zamanı beynəlxalq təcrübəyə və ya beynəlxalq normativ-hüquqi aktlara istinad edilmişdir. Həmcinin məlum olduğu kimi, Ümumdünya insan hüquqları deklarasiyasının 20-ci maddəsi insanın hər hansı bir təşkilata qoşulmağa məcbur edilməsi hallarını istisna edir. Eyni zamanda, Rusiya Federasiyasının Konstitusiyası da bu sahədə vətəndaşların hüquqlarının məhdudlaşdırılmasının istənilən formasını istisna edir. Artıq nəzərdən keçirdiyimiz kimi, Rusiya Federasiyasının Konstitusiyasında qeyd edilir ki, heç kim hər hansı bir təşkilata qoşulmağa və ya onun işində iştirak etməyə məcbur edilə bilməz. Beləliklə, vətəndaşlar bu məsələ ilə bağlı qərar qəbul edən zaman tam azaddırlar və onlar öz baxışlarına uyğun olaraq davranışırlar. Qeyd edək ki, Rusiyada birləşmək hüququnun məzmunu aşağıdakı elementlərdən ibarətdir:

- vətəndaşların könüllü olaraq ictimai birliliklər yaratmaq hüququ;
- mövcud ictimai birliyə qoşulmaq və ya qoşulmaqdan imtina etmək hüququ;
- maneəsiz olaraq ictimai birliliyi tərk etmək hüququ;
- göstərilən addımları dövlət orqanları ilə razılaşdırımadan atmaq hüququ.

Rusiya Federasiyasında qüvvədə olan qanunvericilikdə “ictimai birlilik”

müxtəlif formlarda nəzərdən keçirilir. “İctiami Birliklər haqqında” Federal Qanuna uyğun olaraq, ictimai birlik dedikdə, vətəndaşların təşəbbüsü ilə ümumi maraqların və ümumi məqsədlərin reallaşdırılması üçün yaradılan özü idarə olunan qeyri-kommersiya xarakterli təsisatlar başa düşülür. Ümumi maraqlar və məqsədlər yaradılmış birliyin nizamnaməsində ifadə edilir. İctimai birliklər müxtəlif təşkilati-hüquqi formalarda yaradıla bilər. Ümumilikdə, aşağıdakı formaları qeyd etmək mümkündür:

- siyasi partiyalar;
- ictimai hərakatlar;
- ictimai fond;
- ictimai təsisat;
- ictimai özfəaliyyət orqanları.

Müvafiq olaraq, ictimai birliklər öz vəzifələrini müxtəlif sahələrdə həyata keçirə bilərlər. Rusiya Federasiyası qanunvericiliyində bu məqam aydın ifadəsini tapmışdır. Belə ki, “Xeyriyyəcilik fəaliyyəti və xeyriyyə təşkilatları haqqında” Federal Qanunda xeyriyyəcilik fəaliyyəti fiziki və hüquqi şəxslərin vətəndaşlara təmənnasız olaraq əmlakların, həmçinin pul vəsaitlərinin, xidmətlərin ötürülməsi, onlar üçün müvafiq işlərin görülməsi kimi könüllü fəaliyyət kimi ifadə olunmuşdur [12]. Bundan başqa, “Qeyri-kommersiya təşkilatları haqqında” Federal Qanunda göstərilir ki, ümumi maraqların və məqsədlərin həyata keçirilməsi üçün qanunvericilikdə müəyyənləşdirilmiş qaydaya uyğun olaraq vətəndaşların birləşməsi ictimai və dini təşkilatlar və ya birliklər kimi nəzərdən keçirilir [13]. “Siyasi partiyalar haqqında” Federal Qanuna görə, ictimai birlik kimi siyasi partiyalar Rusiya Federasiyası vətəndaşlarının cəmiyyətin siyasi həyatında, onların siyasi iradələrinin formallaşması və ifadəsi vasitəsilə iştirakını təmin edir. Bu zaman aşağıdakı iştirakçılıq formaları nəzərdə tutulur:

- ictimai-siyasi aksiyalarda iştirak;
- seçkilərdə və referendumlarda iştirak;
- dövlət hakimiyyəti orqanlarında və yerli özünü idarəetmə orqanlarında vətəndaşların maraqlarının təmsilçiliyi.

İctimai birliyin səciyyəvi cəhəti ondan ibarətdir ki, o, konkret məqsədlərin, vəzifələrin və fəaliyyət növünün həyata keçirilməsi üçün yaradılır və fəaliyyət göstərir. Bu fəaliyyətin həyata keçirilməsi zaman isə, vətəndaşların müəyyən hüquqları və maraqları reallaşdırılır. Xüsus olaraq, qeyd etmək lazımdır ki, ictimai təşkilatların məqsədləri bir qayda olaraq, dövlətin və cəmiyyətin məqsədləri ilə üst-üstə düşür. Rusiya Federasiyası Konstitusiyasının 13-cü maddəsində təsbit edilmişdir ki, məqsədləri və fəaliyyəti konstitusion quruluşun zorakı dəyişdirilməsinə, Rusiya Federasiyasının bütövlüyünə qarşı, dövlətin təhlükəsizliyinin pozulmasına, silahlı qruplaşmaların yaradılmasına, sosial, irqi, milli və dini ayrışçılıyin alovlandırılmasına yönəldilmiş ictimai birliliklərin yaradılması qadağandır [5, 83-86].

Beləliklə, yuxarıda qeyd etdiklərimizi ümumiləşdirərk, qeyd edə bilərik ki, ictimai birliliklərin məqsəd və vəzifələri ictimai faydalı olmalıdır və

dövlətin funksiyalarının yerinə yetirilməsinə, insan hüquq və azadlıqlarının qorunmasına, hüquqi və demokratik dövlətin formalasdırılmasına yönəlməlidir.

Digər ölkələrdə olduğu kimi, Rusiya Federasiyası təcrübəsində də ictimai birliliklərin üzvləri ümumi məqsədlərin həyata keçirilməsində maraqlı olan fiziki və hüququ şəxslərdən ibarət olur. Üzvlük müvafiq fərdi müraciətlər və sənədlər əsasında qeydiyyata alınır [5, 83]. Bu sənədlər ictimai birliliklərin üzvlərinin sayını nəzərə almağa imkan verir. İctimai birliyin nizamnaməsi üzvlərin hüquq və öhtəliklərini ifadə edir. Bütün üzvlərin hüquq bərabərliyinin təmin olunması vacib şərt kimi nəzərdən keçirilir. Nizamnamənin pozulmasına görə ictimai birliyin üzvləri birliyin sıralarından xaric oluna bilərlər. “İctimai birliliklər haqqında” Federal Qanuna əsasən, ictimai birliyin əmlakı üzvlüyə qəbul olunma və üzvlük haqqı əsasında formalasdır. Qeyd etmək lazımdır ki, bir çox hallarda ictimai birliliklərin nizamnaməsində hər hansı ödənişlər nəzərdə tutulmur. Nizamnaməyə əsasən ictimai birliliklər rəhbər və nəzarət-müfəttiş orqanlarına malik olurlar. İctimai birliyin üzvləri bu orqanlara seçilmək və digərlərini seçmək hüquqlarına malik olurlar.

Rusiya Federasiyası təcrübəsində ictimai birliliklərin digər səciyyəvi xüsusiyyəti onların fəaliyyətinin ərazi sahəsi ilə bağlıdır. “İctimai birliliklər haqqında” Federal Qanuna müvafiq olaraq, fəaliyyətlərinin ərazi sahəsinə görə aşağıdakı ictimai birliliklər fərqləndirilirlər:

- ümmərəsiya;
- regionlararası;
- yerli.

Beynəlxalq təcrübədə olduğu kimi, Rusiya Federasiyasında da ictimai birliliklər müəyyən prinsiplər əsasında formalasdır və fəaliyyət göstərilir. “İctimai birliliklər haqqında” Federal Qanunun 15-ci maddəsində ictimai birliliklərin formalasmasının və fəaliyyətinin prinsipləri ifadə olunmuşdur. İctimai birliliklərin formalasması və fəaliyyəti prinsiplərinin qısaca nəzərdən keçirilməsi həm də, ümumilikdə Rusiya Federasiyasında birləşmək hüququnun vəziyyəti haqqında təsəvvürləri müəyyən qədər dərinləşdirir. Çünkü, onlar birbaşa olaraq birləşmək hüququnun qanunvericilikdə təsbit olunmuş normativ əsasları ilə əlaqəlidirlər.

Beləliklə, ictimai birliliklərin formalasmasının və fəaliyyətinin ilkin prinsipi könüllülük prinsipidir. Bu prinsip Rusiya Federasiyası Konstitusiyasının 30-cu maddəsində aydın ifadəsinə tapmışdır. Belə ki, konstitusiyanın 30-cu maddəsinə əsasən, heç kim bu və ya digər birliyə qoşulmağa və onun işində iştirak etməyə məcbur edilə bilməz. Vətəndaşlar öz maraqlarına və baxışlarına uyğun olaraq, tam sərbəst şəkildə bu və ya digər ictimai birliyə qoşulurlar və ya onun işində iştirak edirlər.

Ikinci prinsip bərabər hüquqluluq prinsipidir. Qanunvericilik ictimai birliliklərin yaradılması, fəaliyyəti, yenidən təşkil olunması və ləğv olunması üçün eyni şərtləri müəyyənləşdirir. Bu məqam da Rusiya Federasiyası Konstitusiyasında öz təsbitini tapmışdır. Belə ki, Rusiya Konstitusiyasının 19-cu maddəsində dövlətin, bu və ya digər ictimai birliyə mənsubiyyətindən asılı ol-

mayaraq, bütün vətəndaşların bərabər hüquq və azadlıqlarına təminat verir. Həmçinin Rusiya Federasiyası Əmək Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, bu və ya digər ictimai birliyə mənsubluğuna görə, heç kimin əmək hüquq və azadlıqları məhdudlaşdırıla bilməz.

İctimai birliklərin yaranmasının və fəaliyyətinin üçüncü mühüm prinsipi özünü idarəetmə prinsipidir. İctimai birliklərin təşkilatdaxili fəaliyyət azadlığına təminat verilir. İctimai birliklər müstəqil şəkildə öz strukturunu, rəhbər və nəzarət-müfəttiş orqanlarını, üzvlüyü qəbul və xaric etmə qaydalarını və s. formalasdırırlar.

Dördüncü prinsip qanunçuluq prinsipidir. Rusiyada ictimai birliklərin fəaliyyəti Rusiya Federasiyası Konstitusiyası ilə, Federal qanunlarla, Mülki Məcəllə ilə və digər normativ hüquqi aktlarla tənzimlənir. İctimai təşkilatın nizamnaməsinin Rusiya Federasiyası Konstitusiyası və qanunvericiliyi ilə ziddiyət təşkil etdiyi halda, onun qeydiyyata alınmasından imtina oluna bilər. Bu məqam “İctimai birliklər haqqında” Federal Qanunun 23-cü maddəsində təsbit olunmuşdur. Həmçinin prokurorluq orqanları ictimai birliklər tərəfindən qanunlara əməl olunmasına nəzarət edirlər. Rusiya Federasiyası Konstitusiyasının müddəələrini və qanunvericiliyi pozduğu halda ictimai birliyin fəaliyyətinə xitam verilə bilər.

Beşinci prinsip müstəqillik (sərbəstlik) prinsipidir. Rusiya Federasiyası qanunvericiliyinə əsasən, ictimai birliklər özlərinin daxili strukturunu, məqsədlərini, fəaliyyət forma və metodlarının müəyyənləşdirilməsində sərbəstdirlər. İctimai birliklər yenidən təşkilatlanması, özünü buraxma və ya fəaliyyətin dayandırılması haqqında müstəqil qərar qəbul edə bilərlər. Birləşmək hüququ mütləqdir. Bu baxımdan ictimai birliklərin ayrı-ayrı yaradılmasına məhdudiyyət yalnız Federal qanunla müəyyənləşdirilir.

İctimai birliklərin yaradılmasının və fəaliyyətinin altıncı prinsipi aşkarlıq prinsipidir. “İctimai birliklər haqqında” Federal Qanunda təsbit edilmişdir ki, ictimai birliklərin fəaliyyəti aşkar olmalıdır, onların təsis edilmesi və proqramları haqqında informasiya hamı üçün əlçatan olmalıdır. Rusiya Federasiyasında ictimai birliklərin fəaliyyətinin aşkarlığı təsbit edilmiş hüquqlar vasitəsilə təmin olunur.

Beləliklə, tədqiqatlarımıza əsasən qeyd edə bilərik ki, Rusiya Federasiyasında birləşmək hüququnun normativ-hüquqi bazası ölkədə ictimai birliklərin sərbəst yaradılmasına və fəaliyyətinə imkan verir. İctimai birliklərin yaradılmasının və fəaliyyətinin vacib prinsiplərinin Rusiya Federasiyası Konstitusiyasında və digər qanunvericilik aktlarında dəqiqliklə təsbit olunması bu sahədə yaxşı pespektivlərdən xəbər verir. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, Rusiya Federasiyasında birləşmək hüququnun normativ-hüquqi bazasının formalasdırılması zamanı beynəlxalq təcrübəyə və normativ-hüquqi aktlara istinad edilmişdir. Bu baxımdır, birləşmək hüququnun qorunmasının normativ-hüquqi bazası bir çox məqamlarına görə Avropa normativ aktları ilə eynilik təşkil edir.

Gürcüstan Respublikası təcrübəsində

Digər postsovət ölkələrində olduğu kimi, Gürcüstan Konstitusiyasında da birləşmək hüququ dəqiq təsbit olunmuşdur. Birləşmək hüququna təminat Gürcüstan Konstitusiyasının 26-cı maddəsində öz ifadəsini tapmışdır. Belə ki, Gürcüstan Konstitusiyasının 26-cı maddəsinin birinci bəndində qeyd edilmişdir: “Hər kəs həmkarlar ittifaqları da daxil olmaqla, ictimai təşkilatlar yarada və onlarda birləşə bilərlər” [6]. Gürcüstan Konstitusiyasının bu maddəsində ayrıca olaraq siyasi xarakterli birliliklərin yaradılması hüququ da təsbit olunmuşdur. Konstitusiyanın 26-cı maddəsinin 2-ci bəndində vətəndaşların qanuna müvafiq olaraq, siyasi partiyalar, digər birliliklər yaratmaq və onların fəaliyyətində iştirak etmək hüquqlarının olduğu təsbit edilmişdir. Gürcüstan Konstitusiyasında birləşmək hüququnun məhdudlaşdırılması məsələsi də ifadəsini tapmışdır. Belə ki, 26-cı maddənin üçüncü bəndində qeyd olunmuşdur ki, Gürcüstanın konstitusion quruluşunu devirmək və ya zorakı yolla dəyişməyi, ölkənin müstəqilliyinə xələl gətirməyi, ərazi bütövlüyünü pozmağı, milli, irqi, dini ayrıseçkiliyi alovlandırmağı qarşısına məqsəd qoymuş ictimai və siyasi birliliklərin yaradılmasına və fəaliyyətinə yol verilmir. Həmçinin ictimai və siyasi birliliklər tərəfindən silahlı qruplaşmaların yaradılmasının qadağan olunduğu da əsas qanunda öz ifadəsini tapmışdır. Bundan başqa, qeyd edilmişdir ki, Silahlı Qüvvələrin şəxsi heyətində, dövlət təhlükəsizliyi xidmətində və ya daxili işlər orqanlarında fəaliyyət göstərənlər, təyin olunan və ya seçilən hakimlər və prokurorlar siyasi birliliklərdəki üzvlüyünə xitam verirlər.

Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Gürcüstan Respublikasında birləşmək hüququnun hazırkı səviyyədə normativ hüquqi bazası müxtəlif xarakterli ictimai və siyasi birliliklərin sərbəst formalasdırılmasına və fəaliyyət göstərmələrinə tam imkan verir. Bununla yanaşı, Gürcüstan qanun vericiliyində müvafiq istiqamətdə təkmilləşdirmə işləri davam etməkdədir. Gürcüstanda birləşmək hüququnun ciddi normativ əsaslarının mövcudluğuna dəlalət edən vacib məqamlardan biri də ondan ibarətdir ki, Gürcüstan Respublikası Əmək Məcəlləsində birləşmək hüququna ayrıca bir fəsil aid edilmişdir. Belə ki, Gürcüstan Respublikası Əmək Məcəlləsinin IX fəsli “Birləşmək azadlığı” adlanır. Ümumilikdə, üç maddədən ibarət olan bu fəsildə birləşmək hüququnun təmin olunmasının bütün aspektləri ifadə olunmuşdur. Əmək Məcəlləsinin 40-cı maddəsində qeyd olunur: “İşçi və işə qəbul üçün əlavə icazə almadan birliliklər yarada və digər birliliklərə üzv ola bilərlər” [11]. Gürcüstan Əmək Məcəlləsinin təhlili birləşmək hüququnun prinsipləri haqqında da aydın təsəvvürlər formalasdırır. Belə ki, Əmək Məcəlləsinin 40-cı maddəsinin 2-ci bəndində göstərilir ki, işə qəbul edənlərin və işçilərin birlilikləri öz nizamnamələrini və reqlamentlərini işləyib hazırlamaq, idarəetmə orqanlarını yaratmaq, sədr seçmək və öz fəaliyyətini yönləndirmək hüququna malikdirlər. Göründüyü kimi, burada ictimai birliliklərin yaradılmasının və fəaliyyətinin mühüm prinsiplərindən biri olan sərbəstlik prinsipi öz ifadəsini tapmışdır. Əmək Məcəlləsində ictimai birliliklərin ayrıca hüquqları da təsbit olunmuşdur. Belə ki, 40-cı

maddənin üçüncü bəndində qeyd olunmuşdur: “İşə qəbul edənlərin və işçilərin birlilikləri öz federasiyalarını və konfederasiyalarını yaratmaq və onlarla birləşmək hüququna malikdirlər. Hər bir belə birlik, federasiya və konfederasiya işçilərin və işə qəbul edənlərin beynəlxalq birliyinə qoşula bilər. Gürcüstan Respublikası Əmək Məcəlləsində hüquq bərabərliyi prinsipi də dəqiq təsbit olunmuşdur. Belə ki, yendə də 40-cı maddədə göstərilmişdir ki, işçinin bu və ya digər birliyə üzvlüyünə və ya hər birliyin fəaliyyətində iştirakına görə diskriminasiya hallarına məruz qalması yolverilməzdır. Konkret olaraq, aşağıdakı məqamlarla bağlı diskriminasiya halları qadağan edilir:

-bu və ya digər birliyə üzv olma və ya onun sıralarını tərk etmə qarşılığında işə qəbul etmək və ya iş yerinin saxlanılması;

-hər hansı birlikdə üzvlüyünə və bu birliyin fəaliyyətində iştirakına görə işçi ilə əmək münasibətlərinə son verilməsi.

Əmək Məcəlləsində birliliklərarası və birliyin üzvləri arasındaki münasibətlərin tənzimlənməsi məsələsi də öz ifadəsini tapmışdır. Belə ki, Əmək Məcəlləsinin 40-3-cü maddəsinin birinci bəndində bununla müddəə təsbit olunmuşdur. Qeyd edilir ki, işə qəbul edənlərin birlilikləri və işçilərin birlilikləri, onların üzvləri və ya nümayəndləri hər hansı bir formada bir-birilərinin fəaliyyətinə müdaxilə edə bilməzlər.

Nəzərdən keçirdiyimiz məqamlardan aydın görünür ki, Gürcüstan Respublikası qanunvericiliyində yer almış birləşmək hüququ ilə bağlı müddəalar beynəlxalq normativ aktlardakı müddəalarla kifayət qədər oxşardırlar. Bu onunla izah oluna bilər ki, Gürcüstan qoşulmuş olduğu müvafiq beynəlxalq normativ aktlarda yer almış müddəalara istinad edir. Yəni qanunvericiliyini üzərinə götürmiş olduğu öhtəliklərə müvafiq olaraq formalasdırılmışdır. Bundan başqa, digər postsovət ölkələri kimi, birləşmək hüququnun təmin edilməsinin normativ-hüquqi bazasını beynəlxalq təcrübəyə istinad edərək hazırlanmışdır.

Bələliklə, yuxarıda apardığımız təhlillərə əsasən qeyd edə bilərik ki, Gürcüstan respublikasında ictimai birliliklərin fəaliyyəti konstitusiya, Mülki Məcəllə, Əmək Məcəlləsi, həmçinin həmkarlar ittifaqları haqqında xüsusi qanunla tənzimlənir. Əlavə olaraq qeyd edək ki, Gürcüstanda ictimai birliliklər üçün hüquqi şəxsin formal statusu tələb olunur. Həmçinin bank hesabları açmaq üçün də belə statusun olması tələb olunur. Təşkilatın hüquqi şəxs kimi qeydiyyatdan keçməsi proseduru Gürcüstan Respublikası Mülki Məcəlləsi ilə tənzimlənir. Mülki Məcəlləyədə ictimai birliyin dövlət qeydiyyatında alınması üçün sənədlər siyahısı da yer almışdır. Artıq yuxarıda nəzərdən keçirdiyimiz kimi, Gürcüstan Respublikasında birləşmək hüququnun məhdudlaşdırılması təc-rübəsi də tətbiq olunur. Bu məhdudlaşdırılmalar ictimai birliliklərin qeydə alınması zamanı da özünü bürüzə verə bilər. Belə ki, qeyd etdiyimiz kimi, ictimai birliliklərin fəaliyyəti cəmiyyətin və dövlətin təhlükəsizliyinə təhdid yaradacaq istiqamətə yönəldirildiyi halda onun qeydiyyatından imtina olunur. Yəni başqa tərzdə ifadə etmiş olsaq, birləşmək hüququ məhdudlaşdırılır. Bu məqam Gürcüstan Respublikası Konstitusiyasında, Mülki Məcəllədə və digər qanunve-

ricilik aktlarında ifadəsini tapmışdır. Qanunvericiliklə ziddiyət təşkil etməyən istənilən digər fəaliyyət növləri yolveriləndir. Əgər qeyri-kommersiya təşkilatı əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlayırsa, onda məhkəmə şikayət əsasında onun fəaliyyətinin dayandırılması və ya qadağan edilməsi haqqında qərar çıxara bilər. Burada diqqəti cəlb edən məqam ondan ibarətdir ki, məhkəmə məsələyə şikayət əsasında baxır. Bir çox ölkələrdə isə, müvafiq instansiyaların özləri nəzarət funksiyasını həyata keçirirlər. Bununla yanaşı, qeyd edək ki, Gürcüstan Respublikasında ictimai təşkilatların kommersiya fəaliyyətləri ümumilikdə qanunvericilikdə nəzərdə tutulmuşdur. Qeyri-kommersiya təşkilatı yardımçı kommersiya fəaliyyəti ilə məşğul olmaq hüququna malikdir [10, 94]. Belə kommersiya fəaliyyəti nəticəsində əldə olunan gəlirlər birliyin yaradıcıları arasında bölüşdürülsə bilməz və təşkilatın ümumi məqsədlərinin həyata keçirilməsi üçün sərf edilməlidir.

Birləşmə hüququnun təmin olunması sahəsində Gürcüstan təcrübəsinin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, burada qanunvericilikdə ictimai birliliklərdə iştirak etmək üçün könüllülük prinsipi qeyd edilməmişdir. Lakin təcrübədə bu məqam Avropa standartları səviyyəsində gözlənilir. Qeyd etmək lazımdır ki, Gürcüstan təcrübəsində bir sıra hallarda qanunvericilik vətəndaşın ictimai birliyin üzvü olması tələb olunur. Məsələn, "Vəkillik fəaliyyəti haqqında" Gürcüstan Respublikasının Qanunda qeyd edilir ki, vəkil müstəqil peşə sahibi hesab olunur və o, yalnız qanuna və peşəkar etikaya tabe olur. Həmçinin vəkil vəkillər kollegiyasının üzvü olur. Deməli, buradan belə nəticəyə gəlmək olar ki, vəkil, peşəsinin həyata keçirilməsi üçün mütləq peşəkar birliyin üzvü olmalıdır. Bu məqam birləşmək hüququnun hüquqi-normativ əsaslarının daha işlək olması baxımından əhəmiyyətlidir.

Gürcüstan təcrübəsində ictimai birliliklərin kifayət qədər sərbəst fəaliyyətini müşahidə etmək mümkündür. Dövlətin birliliklərin fəaliyyətini tənzimləmək cəhdləri azdır. Ümumiyyətlə, Gürcüstan təcrübəsinin təhlili əsasında orada birləşmək hüququnun təmin olunması səviyyəsi haqqında yekun nəticəyə gəlmək mümkündür. Hər şeydən öncə, diqqəti cəlb edən məqam ondan ibarətdir ki, Gürcüstan qanunvericiliyində hüquq müdafiə təşkilatları və fəaliyyəti haqqında ayrıca müəyyənləşdirmə mövcud deyildir. Gürcüstanda qeyri-kommersiya təşkilatının müəyyənləşməsi müxtəlif növ təşkilatlar üçün vahid çərçivəsini formalasdırır. Əsasən iki forma birlik fərqləndirilir. Bunlar ittifaq və fondan ibarətdir. Bu, birlilik formaları arasındaki fərq təsisçilərin sayına və nizamnamə ödənişinin həcmində görə müəyyənləşdirilir. İctimai birliliklərin müəyyənləşməsi əsasən fəaliyyətin qeyri-kommersiya xarakterini ifadə edir. Lakin zəruri hallarda yardımçı kommersiya fəaliyyəti də istisna olunmur. Bununla yanaşı, ictimai birliliklərin yaradılması məqsədləri fərqli ola bilər. İctimai birliliklərin istisna olunan yaradılması məqsədləri Gürcüstan Konstitusiyasının 26-ci maddəsində ifadə olunmuşdur. Ümumiyyətlə, qeyd edək ki, Gürcüstan Respublikasında ictimai birliliklərin müəyyənləşdirilməsinə dair yanaşma Avropa İnsan Hüquqları Konvensiyasında təsbit olunmuş Avropa standartlarına uy-

ğundur. Bununla yanaşı, Gürcüstan təcrübəsində ictimai birliliklərin qeydiyyatdan keçirilməsi prosesinin qeyri-məqbul kimi qiymətləndiriləcək məqamlarını qeyd etmək olar. Gürcüstanda ictimai birliliklərin və ya təşkilatların qeydiyyatı proseduru kifayət qədər sadə olsa da, qanunvericilik bir sıra əlavə sənədlərin təqdim edilməsini nəzərdə tutur. Məsələn, qeydiyyat zamanı təsisçinin şəxsi məlumatları tələb olunur. Bundan başqa, Gürcüstan qanunvericiliyi təsisçilərə və onların sayına münsəbətdə əlavə tələblər irəli sürür. Bütün hüquqi şəxslərin qeydiyyatının bir qanunvericilik bazası əsasında tənzimlənməsi isə, Gürcüstan qanunvericiliyinin kifayət qədər məqbul tərəfi kimi qiymətləndirilə bilər.

ƏDƏBİYYAT

1. Azərbaycan Respublikasının Konstitutiyası. Bakı, 2013, 51 s.
2. Əliyev Ə.İ. İnsan hüquqlarının beynəlxalq-hüquqi müdafiəsinin sahəvi prinsipləri və Azərbaycan Respublikasının dövlətdaxili qanunvericiliyi // Baki Universitetinin Xəbərləri, Sosial-siyasi elmlər seriyası, 2009, №3, s. 103
3. Борисенко А. Роль міжнародно-правових норм як джерел правового регулювання економічних прав громадян // Право України. 2006, № 5, с. 53
4. Бондарчук И.В. Свобода объединений в России и Украине: между правом и политикой// Актуальные проблемы российского права. 2015. № 6 (55) июнь, с.77-82(80)
5. Карлина Т.Д. Общественные объединения: Понятие, основные черты, принципы создания и деятельность//Бизнес в законе. 2007, №3, с. 83-86(84)
6. Конституция Грузии // <http://worldconstitutions.ru/?p=130> (müraciət tarixi: 30.06.2020)
7. Конституция Российской Федерации // <http://constitution.kremlin.ru/> (müraciət tarixi: 17.03.2020)
8. Международно-правовые стандарты прав человека // http://b-bratstvo.ru/brat/mvd/mvd_files/mvd-13.html (müraciət tarixi: 25.05.2020)
9. Райя Хански, Маркку Сукси. Введение в вопросы международной защиты прав человека. Институт прав человека Университет «Або Академи» Турку/Або, 1997, с.38
10. Соблюдение стандартов свободы ассоциаций на постсоветском пространстве// мониторинговый обзор, Киев, 2014, 220 с.(94)
11. Трудовой Кодекс Грузии// <https://matsne.gov.ge/ru/document/view/1155567> (müraciət tarixi: 30.06.2020)
12. Федеральный закон от 11.08.1995 N 135-ФЗ (ред. от 05.05.2014) "О благотворительной деятельности и благотворительных организациях"// http://www.consultant.ru/document/cons_doc_LAW_7495/ (müraciət tarixi:29.03.2020)
13. Федеральный закон от 12.01.1996 N 7-ФЗ (ред. от 19.12.2016) "О некоммерческих организациях"// http://www.consultant.ru/document/cons_doc_LAW_8824/ (müraciət tarixi:29.03.2020)

ПРАВО НА ОБЪЕДИНЕНИЕ ОТЛИЧАЕТСЯ В ПРАКТИКЕ РАЗНЫХ СТРАН

Д.М.ГАНБАРОВ

РЕЗЮМЕ

Учитывая, что объект исследования прав человека очень многогранный и разнообразный, при подготовке этой статьи мы попытались провести сравнительный анализ текущего состояния права на объединение, или, скорее, права на объединение, которое является одним из ключевых элементов системы прав человека. В каждом штате права

человека в первую очередь отражены в конституции государства или в специальных декларациях, посвященных этому. Действующее законодательство и соответствующие документы предусматривают механизмы реализации и защиты прав и свобод человека, закрепленных в конституции. В ходе нашего исследования мы обратили внимание на то, что помимо прав и свобод человека, закрепленных в различных законодательных актах, есть еще важные вопросы, связанные с их реализацией и защитой. Это главный момент, который характеризует современные правовые государства.

Одна из четко наблюдаемых тенденций в этом направлении - механизмы защиты прав человека становятся все более универсальными, то есть универсальные механизмы защиты прав и свобод человека уже разрабатываются и расширяются на глобальном уровне.

В статье исследуются правовые и практические вопросы в области механизмов реализации права на объединение в Российской Федерации, Республике Грузия и других постсоветских странах.

Ключевые слова: гражданское общество, правовое государство, права человека, демократия, право на ассоциацию, общественные объединения, свобода ассоциации, неправительственная организация, политическая партия, торговая организация, гражданские права, Всеобщая декларация прав человека.

THE RIGHT TO ASSOCIATION IS DIFFERENT IN THE PRACTICE OF DIFFERENT COUNTRIES

D.M.GANBAROV

SUMMARY

Given that the object of research on human rights is very multifaceted and diverse, in preparing this article we have tried to make a comparative analysis of the current state of the right to association, or rather the right to association, which is one of the key system elements of human rights.

In each state, human rights are primarily reflected in the constitution of the state or in special declarations dedicated to it. Existing legislation and relevant documents provide for mechanisms for the implementation and protection of human rights and freedoms enshrined in the constitution. During our research, we found that in addition to the human rights and freedoms in various legislative acts, there are also important issues related to their implementation and protection. This is the main point that characterizes modern legal states.

One of the clearly observed trends in this direction is that human rights protection mechanisms are becoming more and more universal, that is, universal mechanisms for the protection of human rights and freedoms are already being developed and expanded at the global level.

The article examines legal and practical issues in the field of mechanisms for the implementation of the right of association of the Russian Federation, the Republic of Georgia and other post-Soviet countries.

Keywords: civil society, legal state, human rights, democracy, the right to association, public associations, freedom of association, non-governmental organization, political party, trade organization, civil rights, Universal Declaration of Human Rights.